

Ғафык
Юсифолы



Слақий
әңжөб

Рафик Юсифоглу

20—9



СЛАДКИЙ ДОЖДЬ

Литература есть для какого-то времени и места. И это время и место называется наименее чистым, мудрым и смелым из всех, но боятся сказать правду. И я убежден, что именно детская литература является настоящей литературой. Не литература для детей, а именно детская литература.

Каждый человек, детство стремится познать окружающий мир и хочет познать себя не в интересах будущего, а в интересах прошлого. «Сладкий дождь». 1986 год.

Написано, глубоко помышляя о том, что это писательское хобби, и, скажу честно, я не могу сказать, что автор Яхонежеведение Алихановский, но я могу сказать, что это писательский хобби. О яхонежеведение Алихановский, от С. Ахмета, вид, который я имею в виду, это он написал это он написал, что это писательское хобби.

БАКУ — 1998

2000

2001

«Сладкий дождь»
2001

Рафик Юсифоглу

«Сладкий дождь», издательство «Шуша»,
1998. — 28 с.

В книге одного из видных представителей современной Азербайджанской детской литературы Рафика Юсифоглу собраны веселые и развлекательные стихотворения для детей. Это первый сборник поэта, изданный на русском языке.

Р 470300000
051—98

Издательство «Шуша»,
1998

ОТ АВТОРА

В юношеские годы я мечтал о большой серьезной литературе. Мне казалось, что детская литература — это несерьезно и нетрудно. Но затем я понял, не существует литературы «большой», «малой», литературы для взрослых и литературы для маленьких, литература есть литература независимо от того, для какого возраста читателей она предназначена. Я убедился, что дети порой оказываются намного чище, мудрее и смелее взрослых, не боятся говорить правду. И я убежден, что именно детская литература является настоящей литературой. Не литература для детей, а именно детская литература.

Каждый человек с детства стремится постичь окружающий его мир, пытается получить ответы на интересующие его вопросы от взрослых.

Взрослея, глубже познавая жизнь, я отчетливо чувствую, что духовно крепко связан со своим детством. Все чаще и чаще вспоминаю свои детские годы, и горько осознавать, что эти годы не вернуть...

Подрастают мои собственные дети... Прислушиваясь к их детскому щебету, присматриваюсь к их играм, стараюсь глубже проникнуть в психологию ребенка... Этот мир манит меня к себе, не отпускает и еще крепче связывает с детской литературой. Растут мои дети и вместе с ними становлюсь взрослой и я. Взрослею и старею... И мне кажется, старея я становлюсь все ближе к детской литературе, еще крепче привязываясь к ней.

СЕМЬ ОТВЕТОВ НА ОДИН ВОПРОС

Я подумал и спросил:
«Кто-нибудь, ответьте:
Где прекраснее всего
Жить на белом свете?»

Зашумело все вокруг.
Карп сказал: «В пруду».
Стриж воскликнул: «В небесах».
Шмель сказал: «В саду».

«Где растет чертополох —
Там,» — сказал верблюд.
«Лучше там, — сказал ишак, —
Где по силам труд.»

Волк сказал: «Где нет людей,
Где леса густы.»
Человек ответил: «Там,
Где родился ты.»

Подрастали мы собственными детьми... Привыкли к их детским забавам, прижали к сердцу.

ДЕВОЧКА С КОСИЧКАМИ»

Рисовал я девочку.
На асфальте мелом —
С длинными косичками,
В платье белом-белом.

Дождь из тучи выскошил
И за мной погнался.
Девочку с косичками
Стёр и засмеялся.

МУХА

— *хорошо это тело*
Вкусный бабушкин кисель!
Перемазалась Гюнель.
С подбородка льётся...
Бабушка смеётся:
— Ох и сладкий был кисель!
Ох и сладкая Гюнель!
Муха, муха, улетай!
Не отдам тебе Гюнель.

— ВОРОБЬИ НА ДЕРЕВЕ, Н —

Облепили воробьи все дерево.
Дерево зимой рудное, окошки
Кажется, что шелестит
Дерево листвой.

Смотрит маленький Гурсель:
Что за чудо тут?

— Эй, глядите, на ветвях
Воробы растут!

ГДЕ КАРМАНЫ?

— Где карманы? Ой, пропали!
Может воры их украли?

— Воры вовсе не при чём.
А карманы — вот.
Видишь — брюки ты надел
Задом — наперед.

АДЖИТО ЧТО ЖЕ КАВАЧД НЕ КРУЖИСЬ

— Не кружись так яростно.
Бабушка правданью умотала.
У тебя закружится голова.
Скоро голова.

— Нет, — Вугар откликнулся. —

Голова — то нет.

Потолок закружится,
Кресло, стол, буфет.»

ТЕЛЕФОН

Расчудесный телефон:
Целых десять глаз!
Мы подходим — глаза
Смотрят все на нас.

Распрекрасный телефон:

Уха целых два! —
Это слушает, а то
Говорит слова.

ОТКУДА ДЕРЕВЬЯ ЗНАЮТ

— Почему листва на ветках
Пожелтела?

— Потому, сынок, что осень
Подоспела.

— Но откуда же деревьям

Знать об этом?

Может люди рассказали
Под секретом?

НА ГОРНОМ ПАСТБИЩЕ

Сколько же ещё чудес
В мире не изучено! —
Смотрит девочка Ширин
Говорит задумчиво:

«Цвет зеленый у травы.
Но спросить хотела я:
Почему же молоко
У коровки белое?»

ТЫ ИГРАЛ В ФУТБОЛ?

— Пап, а ты играл в футбол?

— Да, сынок, играл когда-то.

— Кто в команде был с тобой?

— Были славные ребята.

— Пап, ты форвард был? Вратарь?
(Так — весь вечер, не смолкая)
— Пап, твой номер был какой?
А фамилия — какая?

МОЙ КОНЬ ПУСКАЕТСЯ В ГАЛОП

Мой конь пускается в галоп,
Как только я сажусь в седло.
Мой конь, как быстрая река
Несется плавно и светло.

Луна во лбу его горит,
И грива облаком летит.

Мой конь на празднике своем,
Он в белых щегольских чулках.
Надежда — путь его крутой.
Мой конь как птица в облаках.

МАСТЕР ВЕТЕР

Девочка с волной простилась, —
Утром снова к ней пришла. —
Мяч, и надувную рыбку, —
И кораблик принесла.

И стоит — глазам не верит:
Море — гладкое, как лед.
Не качается, не скачет,
Даже мячик не берет.

— Папа, что случилось с морем?
Ни одной волны на нём.
Что теперь мы будем делать?
Может, Ветер позовем?

Где ты, где ты, мастер Ветер?
Как же без тебя нам быть?
В море волны все сломались.
Нужно волны починить!

МОЛЧАЛИВЫЕ ЦВЕТЫ

Здесь глазам не наглядеться.
Здесь цветы со всех сторон.
Эти — светлые, как звезды.
Эти — хрупкие, как сон.

Раскрываются и дышат,
Дремлют на груди земли.
Только в очень тихом месте
Расцвести они могли.

Кто стоит, любясь ими,
Тот ушел в свои мечты.
Там его сопровождают
Молчаливые цветы.

АВТОМОБИЛЬ

Днем с закрытыми глазами
Объезжает города.
Только ночью почему-то
Смотрит в оба он всегда.

Лишь стемнеет — открывает
Он глаза. Иначе как
Разглядит шофер дорогу,
Убежавшую во мрак?

ГИГАНТСКАЯ КАРУСЕЛЬ

Первый луч вершин коснется.
Все зальет волшебный свет.
И Земля на спицах солнца
Каруселью понесётся.
Так уж издавна ведётся —
Миллион и больше лет.

ПИНГВИН

Репетируют волны эзмино эН
Кантату глубин, кое моя той
А по берегу ходит аха
Серьезный пингвин.

КОСАНОЧНИКИ

В черно-белом костюме
Он как дирижёр.
Без него бы молчали
Оркестр и хор.

ДУШИСТЫЕ ПУГОВИЦЫ

По траве прошла я — платье замочь.
Брызгались росою стебли в листы.
Встретила поляну в изумрудном плат
Пуговицы были красные цветы.

ИВОЛГА

Что глядишь во все глаза,
Мальчик — замаражка?
Нравится тебе моя
Желтая рубашка?

Подарить я не могу,
Хоть была бы рада:
Не снимается она —
Вот в чем вся досада!

СОРОКОНОЖКА

Выходи, сороконожка,
Побежим вперегонки.
Вот хорошая дорожка!
Финиш будет у реки.

Что свернулась ты, как ёжик?
Стыдно прятаться в траве!
У тебя ведь сорок ножек —
У меня их только две.

КОРАБЛИ

Проплывают по морю
Корабли бывалые:
Проплывают по морю
Корабли немалые:

Старики могучие,
С ними крошки — лодочки.
Дедушки — и внучики,
Моряцкие походчики.

СПИЧКА

Я разглядываю спичку,
Сера на головке —
Как заправская папаха
И сидит так ловко.

Нет, конечно не папаха,
Не папаха, точно.
Это с маленьким секретом
Маленькая почка:

Если кто-то в темноте
Посветить захочет,
Станет маленьким огнём
Спящий в ней листочек.

АНТЕННА

У меня есть антенна.
И я с ней играю,
Что она моя удочка.
Вот я включаю

Наш приёмник и слышу
Какие-то звуки.
Это что там за рыбка
Плыёт ко мне в руки?

Не зевай моя удочка —
Будешь с уловом:
С серебристою музыкой,
С редкостным словом.

ЗЕЛЕНЫЙ МОСТ

Дерево было
Лесным великаном,
Но уступило
В борьбе с ураганом.

В горную речку
Упало пластом,
Стало надежным
Зеленым мостом.

Тянется ствол
Над потоком жемчужным,
Сделавшись снова
Полезным и нужным.

СЛАДКИЙ ДОЖДЬ

На тутовом дереве,
Возле дорожки,
Красуются ягоды,
Словно сережки.

Чернеют, налившись
Густеющим соком,
Как туча, что к нам
Забрела ненарочком

И кажется,
Дерево только и ждет:
Тронь ветку —
И тутовый дождик пойдет.

ШТОРМ

Море песню шторма запело.
О бетонный мол волны хлещут,
Гребни на ветру то и дело
Белыми флагами трепещут.

Море, разойдясь, завывает,
Гневается, бьется, грохочет,
Белые флаги поднимает,
Но сдаваться вовсе не хочет.

ВОДА

Стоять на месте не могу —
Спешу, теку, струюсь, бегу.
Вверх по деревьям лезу,
Чтоб быть полезным лесу.

Спускаюсь вниз под землю я,
Чтобы цвела земля моя,
Чтоб роза всем кивала.
Там, где я побывала.

ОГУРЕЧНЫЙ КУСТ

Листья огуречные —
как крылья у насекомых.
А под ними прячутся
огуречки-детки.

И такие маленькие!
Рвать их жалко вроде...
Мама, пусть они побудут
в нашем огороде.

ЖИВОЙ УТОГ

Речка вьется лентой,
Ветер дует на воду.
Ветер морщит ленту,
мнет ее. И вдруг
Выплывает утка,
желтенькая утка
и разглаживает воду,
как живой утюг.

ГДЕ ЛИСТИК ЗИМОЮ?

— Где листик зимою?
— Под деревом спит.
— А где он весною?
— На ветку спешит.

— А как он на ветку
с земли попадет?

— По тропке невидимой
листик пройдет.

— А где эта тропка?
Скажи мне скорей.

— В стволе.
И начало ее — у корней.

ЖУРАВЛЬ

Друг мой, мальчик,
Я же птица,
Нам пора с тобой
Проститься.
Поскорее отпусти,
Я вернусь,
Ты не грусти.
Погляди, уже вдали

Улетают журавли.
В небе там
Неполный клин:
Я остался здесь —
Один.

ПОСПЕШИТЕ НА ВОКЗАЛ

Всем сегодня я сказал:
Поспешите на вокзал.
Знаете,
Что там творится,
На вагонах снег
Искрится.

К нам опять
Электровоз
С Севера зиму
Привез!

АРБА

Эй, арба, поскорей
Запрягай лошадей.
Поезжай через ров,
Привези из лесу дров.

Мы затопим жарко печь
И лепешки станем печь.
А приедешь ты пустой,
То гореть тебе самой.

МОРКОВЬ

Пришел Салим
на огород,
Сказал,
сорвав морковь:
— Сейчас тебя
отправлю в рот,
Прощай и будь здоров.
Морковь в ответ: —
Попробуй съесть,
Я так начну
хрустеть,
Что сторож мой
услышит весть,
Тебя накажет ведь!

В үзбек тарзан мендиңиздең. Н
Неподвиж, потому что ашикенди А
Я осталася вдоме ееэт атездот от
Одни.

ТРУДОМ И ТАЛАНТОМ

Пятнадцать лет назад я порог предакции журнала «Гяярчин», смущаясь, переступил худощавый, смуглый парень... Я пробежал глазами его стихи. Хотя мне они и понравились, я не сразу признался в этом. Я хотел убедиться, не плоды ли они счастливого случая, и сказал, чтобы он принес еще стихи. Спустя несколько дней Рафик Юсифоглу вновь появился в редакции и опять же не с пустыми руками. Его свежие, окрашенные юмором строки понравились не только мне, но и сотрудникам редакции. После дебюта в журнале молодой поэт стал регулярно заходить в редакцию, приносить новые произведения. Рафик Юсифоглу творческирос от стихотворения к стихотворению, постигал тайны мастерства; открывал свои собственные пути к сердцам маленьких читателей. Он использовал в своем творчестве лучшие образцы азербайджанского фольклора. Постепенно его стихи как бы пропитывались соками народного творчества, его ароматом. Первая его книжка «Родной очаг» была хорошо встречена читателями.

В самом деле, в книжке можно встретить

немало прекрасных строчек, посвященных Азербайджану, его природе. Прежде всего, стихи отличаются щедростью чувств и яркостью мысли, живописностью. Лишь тот, кто любит колыбельную песенку матери, горы и долины, птиц, моря, сады и леса, даже один-единственный листик, — любит свою родину. Поэт, который приходит к тому выводу, невольно возвышает в сердцах маленьких читателей родину, прадедов, героев, моря, озера, города, села.

Положительной чертой творчества Рафика Юсифоглу является то, что он стремится говорить с детьми образным языком. Его сравнения, метафоры и другие художественные приемы звучат естественно. Читая стихотворение «Живой утюг», так и предполагаешь, что поэт собирается знакомить детей с утюгом. Но в стихотворении речь идет совсем о другом. Поверхность реки уподобляется голубой ткани, а утка — утюгу. Бывают ли живые четки? Прочитав стихотворение, и становится ясно, что живые четки — это электрический провод на котором сидят в ряд воробы. А есть ли на свете рубашка вся из цветов? Да, лужайка, что расцветает после дождя. Может ли шагать свет? Конечно же у него ведь есть ноги — столбы вдоль дороги. Кто не встречал корабль, а рядом лодки? Так вот, для поэта карабль — это дедушка, а лодки — его внуки. Ласточку он изображает так: «Хвост у нее — ножницы, чтобы разрезать тучи».

Недавно вышла в свет вторая книжка Рафика Юсифоглу. «Ароматные бутоны», в лучших стихах которой проявились самые сильные стороны его творчества. В книжке зате-

вается поэтический разговор о новых реалиях нашей современной жизни. Автор не просто изображает бульдозер, антенну, лесника, монтера, ледокол, телефон, троллейбус, трактор и многое другое, а стремится расширить кругозор маленького человека, открыть для него новые миры.

В творчестве молодого поэта особое место занимает юмор. Он стремится вызвать не нарочитый смех, а естественную улыбку. В этом смысле удачны стихи «Усатый Амир», «Что это за дерево», «Араба», «Какую отметку получил»... Так, например, в том, что «пингвин одет во фрак дирижера», скрывается тонкий юмор. Или же в комнате мальчику кажется, что вокруг него кружатся стены, потолок, диван, на самом же деле кружится он сам. Но автор не так уж часто обращается к юмору, взяв для себя за правило — лучшие меньшие юмора, до лучшего,

Рафик Юсифоглу, хорошо известный среди маленьких читателей, вошел в литературу своим старанием и талантом. Он был учителем в школе, где обрел богатый опыт, связанный с психологией и жизнью ребят. Недавно он представил в одно из издательств свои переводы Лорки на азербайджанский язык.

Рафик Юсифоглу живет полнокровной творческой жизнью. И поэтому мы вправе ожидать от него новых стихотворений на радость детям и взрослым.

ТОФИК МАХМУД
«Детская литература», № 12, 1988 г.

ОГЛАВЛЕНИЕ

От автора	3
Семь ответов на один вопрос (перевод Т. Гутиной)	5
Девочка с косичками (перевод Т. Гутиной)	6
Муха (перевод Т. Гутиной)	7
Воробы на дереве (перевод Т. Гутиной)	7
Не кружись (перевод Т. Гутиной)	7
Телефон (перевод Т. Гутиной)	8
Откуда деревья знают (перевод Т. Гутиной)	8
На горном пастбище (перевод Т. Гутиной)	9
Ты играл в футбол (перевод Т. Гутиной)	9
Мой конь пускается в галоп (перевод Т. Гутиной)	10
Мастер ветер (перевод Т. Гутиной)	10
Молчаливые цветы (перевод Т. Гутиной)	11
Автомобиль (перевод Т. Гутиной)	12
Гигантская карусель (перевод Т. Гутиной)	12
Пингвин (перевод Т. Гутиной)	13
Душистые пуговицы (перевод Т. Гутиной)	13
Иволга (перевод Т. Гутиной)	13
Сороконожка (перевод Т. Гутиной)	14
Корабли (перевод Т. Гутиной)	14
Спичка (перевод Т. Гутиной)	15
Антenna (перевод Т. Гутиной)	15
Зеленый мост (перевод С. Махотина)	16
Сладкий дождь (перевод С. Махотина)	16
Штурм (перевод С. Махотина)	17
Вода (перевод С. Махотина)	17

Огуречный куст (перевод Н. Киямово)	18
Живой утюг (перевод Н. Киямовой)	18
Где листик зимою? (перевод Н. Киямовой)	19
Журавль (перевод Т. Агаева)	20
Поспешите на вокзал (перевод Т. Агаева)	20
Арба (перевод Т. Агаева)	20
Морковь (перевод Т. Агаева)	21
Трудом и талантом (Т. Махмуд)	22

журнал
и газеты
издательства
«Шуша»

22.30.22 — старт в лицей № 20 под руководством
жемчужиной азербайджанской культуры — Фарида Гаджиевой
кандидата филологических наук, доцента кафедры филологии
Рафиг Гусифоглы

ШИРИН ЯГЫШ

«Шуша» нэширијјаты
Бакы — 1998

Редактор *В. Кулиев*

Художник *И. Мехтиев*

Технический редактор *С. Ахмедов*

Сдано в набор 03. 06. 98. Подп: в печать 25.06.98.

Формат 70×90 1/₃₂ Бумага № 1. Печать высокая.

Усл. п. л. 1,7. Заказ 368. Тираж 500. Цена договорная

Министерство Информации и Печати

Азербайджанской Республики

Арендная типография «Гызыл Шарг» ул. А. Асланова, 80.




BALACA, BAPBALACA OĞLANIN NAĞILI



TƏRCÜMƏ EDƏNİ:
Rafiq YUSIFOĞLU

BƏDİİ TƏRTİBAT:
 İlqar MEHDİYEV

Kübra ƏKBƏROVA



BALACA, BAPBALACA OĞLANIN NAĞILI

(Nağıllar)

F. Kəşərli adına
Respublika Uşaq
KİTABXANASI
INV. №

GÖYƏRÇİN
ISSN-0207-4710
№ 7-8 (721-722)

Redaksiyanın ünvani:
Bakı- AZ 1073,
Mətbuat prospekti,
529- cu məhəlla.
Telefon: 539 08 53

Çapa imzalanıb: 14.04.23
Sifariş : 875
Tiraj:500
Kağız formatı:60|90|18
Çap vərəqi:2,5
Hesab-nəşr vərəqi:3,93

«Göyərçin»in kitabxanası
Bakı - 2023

OV BÖLGÜSÜ

Fransız nağılları



Bir dəfə Qartal Sağsağana və Qırğıya dedi:

-Gəlin birlikdə ova gedək.

Beləliklə, Qartal, Qırğı və Sağsağan birlikdə ova getdi-
lər. Gün batana qədər birlikdə zəhmət çəkdilər, irili-xirdalı üç
yüzə qədər quş ovladılar.

-Hə, indi gəlin ovladığımız qənimətləri bölüşək, - Qartal dedi. -
Sonra Sağsağana üzünü tutub söylədi:

-Hə, işə başla, ovladığımız quşları üç yerə böll!

-Yox-yox, mən bunu bacarmaram. Yaxşısı budur, bu işlə Qırğı
məşğul olsun.

-Yaxşı, qoy sən deyən olsun. - Qırğı dilləndi. - Böyük məmnuniyyətlə
bu işi görərəm.

Sonra o, ovladıqları quşları həvəslə, ədalətlə üç yerə böldü. Bunu görən Qartal soruşdu:

-Ay Qırğı, bəs mənim payım hanı?

-Hansını istəyirsən, onu seç götür, - Qırğı dilləndi.

Qartal hırslandı:

-Ay Qırğı, indi mən sənə necə pay bölməyi öyrədərəm!

Sonra o, iti, ipiti caynaqlı ayağının bircə zərbəsi ilə Qırğını vurub öldürdü. Üzünü Sağsağana
tutub dedi:

-Buyur, indi pay bölmək növbəsi sənindir. Qəniməti iki yerə böl, bir hissəsi sənin, o biri hissəsi
mənim.

Sağsağan etiraz elədi:

-Yox, ay Qartal, icazə ver ovladığımız quşları iki yox, üç yerə bölüm.

Qartal təəccübəndi:

-Niyə?

-O üç paydan birincisi də, ikincisi də sənin olsun. Biri ona görə ki, dimdiyin itidir, o birisi ona görə ki,
caynaqların çox güclüdür...

Qartal razılıqla dilləndi:

-Ay Sağsağan, heç kəs sənin kimi ədalətli bölgü apara bilməz. Ona görə mən səni müka-
fatlandırıram. Üçüncü paydakı əti daş kimi bərk sərçəciyi sənə hədiyyə verirəm...

Sağsağanın razılaşmaqdan başqa çarəsi qalmadı...

ÜC OVÇU

Biri var idi, biri yox idi, üç ovçu var idi. Onların ikisi lünbələnlüt gəzirdi, üçüncüsünün əynində
isə ümumiyyətlə, paltar yox idi.

Bu ovçuların üç təfəngi var idi. İkisinin lüləsi yox idi, üçüncüsünün patronu.

Ovçular təfənglərini də götürüb sübh çağı evdən çıxdılar. Az getdilər, üz getdilər, dərə,
təpə, düz getdilər, gün bathabatda bir meşənin kənarına gəlib çıxdılar. Həmin meşədə birçə
dənə olsun ağac yox idi. Onların qarşısına üç dovşan çıxdı. İkisi qaçıb getdi, üçüncüsü də onların
dalınca. Onlar üçüncü dovşanı tutub, əynində ümumiyyətlə paltarı olmayan ovçunun cibinə
qoydular.

Birdən onlar nə düşündülərsə, dedilər:

-Ay dad, biz yanımızdan qaçıb gedən dovşanı necə bişirib yeyəcəyik?

Ovçular biri-birlərinə qoşulub, yollarına davam etdilər. Onlar, az getdilər, üz getdilər, dərə,
təpə düz getdilər, axır ki, divarsız, dam örtüyü belə olmayan, qapısız, pəncərəsiz bir evin yanına
gedib çıxdılar.

Üç ovçu üç dəfə olmayan qapını döydülər:

-Tıq, tıq, tıq!

Evdə olmayan ev sahibi dilləndi:

-Ey, kimdi qapını döyen? Siz nə lazımdır?

Ovçular bir ağızdan dilləndilər:

-Siz bizə yardım eləyə bilərsinizmi?

-Nə yardım? - Evdə olmayan ev sahibi dilləndi.

-Zəhmət olmasa, bizə bir qazan verin ki, yanımızdan qaçıb gedən dovşanı onun içində
bişirək.

Evdə olmayan ev sahibi dedi:

-Ey, dostlar, mənim üç qazanım var, ikisinin altı yoxdu, üçüncüsü isə ümumiyyətlə, yemək
bişirməyə yaramır.





EŞŞƏK, MASA VƏ DƏYƏNƏK

(İngilis nağılı)

Cek adlı kasib bir oğlan çox pis, məşəqqətli ömür yaşayırıd. Hətta doğma atası belə hər dəqiqə onun xətrinə dəyirdi. Ele buna görə də Cek evdən qaçmaq, xoşbəxt bir ömür sürmək arzusu ilə yaşayırıd.

Bir dəfə o, evdən çıxıb, var gücü ilə qaçmağa başladı və özü də bilmədən çör-çöp yiğan kiçik qarıya toxunub onu yerə yıxdı. Cek elə tələsirdi ki, hətta qaridan üzr istəməyi belə unutdu. Qarı isə çox mehriban bir insan idi. Cekə dedi ki, sən pis oğlana oxşamırsan. Əgər mənimlə gedib tapşırırdığım işləri görəsən, sənə yaxşı maaş verərəm. Cek çarnaçar razılaşdı.

Qoca qarı Cek özü ilə meşənin qalın yerindəki komasına apardı. Oğlan burada 12 ay bir gün sədaqətlə qulluq elədi. İl tamam olan kimi qarı Cek yanına çağırıb dedi ki, mənə sədaqətlə qulluq elədiyinə görə sənə bir hədiyyəm var.

O, tövlədəki eşşəyini bayırı çıxarıb Cekə dedi ki, bu uzunqulağın qulaqlarını ehmalca dart! Oğlan qarının əmrini yerinə yetirən kimi eşşək anqırıldı və onun ağızından yerə gümüş və qızıl pullar tökülməyə başladı.

Zəhməthaqqının bu cür ödənilməsi oğlanın lap ürəyince oldu. Qarının ona bağışladığı eşşəyi minib yola düzəldi. Büyük bir mehmanxanaya getdi. Gecələməyə yer, qidalanmağa yemək istədi. Sahibkar dedi ki, bunun üçün əvvəlcə pul ödəməlisən.

Oğlan sakitcə tövləyə gedib, eşşəyinin qulağını dardı, uzunqulaq anqıranda yerə tökülen pulları götürüb geri qayıtdı. Bunu mehmanxana sahibi gördü. Gecə Cekin eşşəyini oğurlayıb yerinə eyni ilə ona bənzəyən bir eşşək bağladı. Cek heç nə hiss eləmədi və səhərisi gün eşşəyi minib öz evlərinə sari getməyə başladı.

Evə çatan kimi atasına dedi ki, qonşunun qızına elçi get, onunla evlənmək istəyirəm.

Ata hirsəndi:

-Heç cənin qarını doydura bilmirəm, gəlini necə saxlayacam? Nə vaxt işləyib pul qazansan, onda da evlənərsən!

-Mənim pulum var! - Cek lovğa-lovğa dilləndi. İndi gedib gətirərəm.

Oğlan tövləyə eşşəyin yanına getdi. Onun qulağından nə qədər dardısa, bir şey alınmadı. Başa düşdü ki, onun eşşəyini dəyişiblər.

Atası kinayə ilə dedi:

-Sənин ешшəйини дəyişiblər, дəyişмəyiblər, ону бilmirəм. Ancaq yaxşı bilirəм ki, сən elə də əvvəlki kimi ешшəксəн, heç дəyişмəмисен.

Ata bu sözleri söyləyəndən sonra əlinə ağaç yabanı götürüb, oğlunu evdən qovdu. Cek qaçmağa başladı. Qaçıdı, qaçıdı, axır ki, bir evin yanına gəlib çıxdı. Burda bir dülger yaşayırıd. O, gecələməyə yer istəyən oğlana dedi:

-Sən pis oğlana oxşamırsan. Əgər mənə bir il sədaqətlə qulluq eləsən, əvəzində sənə yaxşı bir hədiyyə verərəm.

Bu münvalla Cek dülgerə 12 ay bir gün qulluq elədi. Dülger ona bir balaca stol bağışlayıb dedi:

-Nə vaxt əmr etsən, bu kiçik masanın üstündə ürəyin istəyən süfrə açılacaq.

Cek öz stulunu da götürüb yola düzəldi. Az getdi, üz getdi, dərə-təpə, düz getdi, qas qaralanda ötən dəfə gecələdiyi mehmanxananın yanına gəlib çıxdı. Gecələməyə yer, qidalanmağa yemək istədi.

Ona yeməyə bir şey verməyəndə, oğlan öz masasını qarşısına qoyub dedi:

-Ey, acıdan ölüməm. Mənə üstü dadlı yemeklərlə dolu bir süfrə aç.

Söz oğlanın ağızından çıxan kimi hər şey hazır oldu. Bunu görən sahibkar heyrətini gizlədə bilmədi. Gecə Cek yatanda eşşəyi dəyişdirdiyi kimi, bu masanı da dəyişib, yerinə eyni ilə ona bənzər başqa birini qurdur. Səhərisi gün Cek masasını da götürüb evlərinə yola düşdü. Atasının yanına gəlib dedi:

-Hə, atacan, indi rahatca elçiliyə gedə bilərsən.

Atası yenə də kinayə ilə gülüb, sən heç özünə bir qarın dolusu yemək tapa bilmirsən deyəndə Cek əmr elədi:

-Ey mənim sehri masam, bizim üçün bir süfrə aç!

Heç nə alınmadığını görən ata hirsəndi və oğlunu yenə də evdən qovdu.

Yazlıq Cek başını əlləri ilə tutub qaçırdı və dərin bir çaya düşüb, boğulmağa başladı. Kimsə əl uzadıb, onu xilas elədi və xahiş elədi ki, ay oğlan, mənə bu çayın üstündə bir körpü tikməyə kömək eləsən, səni lazıminca mükafatlandırıacam.

Cek razılaşdı. O, kişinin əmri ilə çayın düz sahilində bitən ağacın başına dırmaşdı. Onun ağırlığından budaq əyiləndə, kişi ağacı dibindən kəsdi və Cek ağacın budaqları ilə birlikdə o biri sahile düşdü. Beləliklə də körpü yarandı.

Kişi Cekə minnətdarlığını bildirdi və ağacın budağını kəsib, ondan bir dəyənək düzəldti. Onu Cekə bağışlayıb dedi:

-Bax, bu, sehri dəyənəkdi. Əmr eləyən kimi istədiyin adamı döyüb şil-küt eləyəcək.



Cek dəyənəyi götürüb, onun eşşeyini, sehri masasını oğurlayan mehmanxana sahibinin yanına gəldi. Sahibkar görünən kimi Cek əmr elədi:

-Vur onu, mənim sehri dəyənəyim, vur!

Söz Cekin ağızından çıxan kimi dəyənək işə başladı, oğru sahibkarın başına, belinə, əlinə, qoluna, ayaqlarına çırıldı. Sahibkar Cekdən oğurladıqlarını qaytarmayınca, dəyənək onu döyməyinə davam elədi.

Axır ki, Cek öz istəyinə çatdı. Sehri eşşeyini, sehri mizi və sehri dəyənəyini götürüb evə qayıtdı. Onun səs-sorağı bütün ölkəyə yayıldı. Ən varlı şahzadələr belə pulu-na görə onunla ailə qurmaq istədilər. Ancaq Cek bundan imtina elədi, "bir quruşun olmasa belə, səninlə ailə qurmağa hazır idim" deyən qonşunun kasib qızı ilə evləndi.

Onlar xoşbəxt ömür sürməyə başladılar.

XORUZ

VƏ İT

(Rus xalq nağılı)

Biri var idi, biri yox idi,
bir qoca və bir qarı var idi.
Onlar çox kasib idilər. Elə
kasib ki, bir xoruz və bir itdən
başqa heç nələri yox idi. Hətta bu
bir xoruza və bir itə belə qarın
dolusu yemək verə bilmirdilər.

Bir gün it Xoruza dedi:

-Mənim Xoruz qardaşım, gəl birlikdə meşəyə gedək, onsuz da burdakı həyatımız həyat deyil.
-Hə, düz deyirsən! Meşə nə qədər pis olsa da, hər halda burdan pis olmaz. -Xoruz söylədi...

Onlar bir-birinə qoşulub bütün günü yol getdilər. Az getdilər, üz getdilər, bir də gördülər ki, qaranlıq düşür. Ona görə qərara aldılar ki, bir münasib yer tapıb orada gecələsinlər.

Onlar yolun kənarında iri koğuşu olan bir ağac tapdilar. Xoruz hoppanıb ağacın budağına qondu, it isə koğuşa girdi. Onlar yerlərini rahatlayıb yatdilar.

Səhər dan yeri qızaranda Xoruz adəti üzrə qanadlarını çırılıp banlamağa başladı:

-Quq-qulu qu!

Xoruzun səsini eşidən tülükü ağızının suyu axa-axa qaçıb onun yanına gəldi. Düşündü ku, nə yaxşı oldu, indi dadlı ət yeyərem.

Tülükü Xoruzun qonduğu ağacın dibinə gəldi və hiyləsini işə salıb onu təriflədi:

-Oy, sən nə gözəl xoruzsan! Mən hələ yer üzündə sənə bənzər qəşəng bir quş görməmişəm! Pi-piyan necə də qırmızıdır! Hələ sənin ürək oxşayan zil səsini demirəm! Nə olar, uç, gəl mənim yanımı, bir az söhbət eləyək!

Xoruz qorxsə da özünü tox tutdu:

-Axı nə üçün sənin yanına gəlim?

-Gəl, səni öz evimə qonaq aparacam. Təzə evim var! Bu münasibətlə qonaqlıq verirəm.

-Yaxşı, - Xoruz razılaşdı. Ancaq mən tək qonaqlığa getmirəm. İcazə versən, dostumla birlikdə sizə gələrdim!

-Oy, nə yaxşı oldu! - Xoruz sevindi. Öz-özünə düşündü ki, bir xoruzun əvəzinə ikisini yeyərem! O, tez-tələsik soruşdu:

-Bəs sənin dostun hardadı?

Xoruz quqquldadi:

-Bax, dibində durduğun ağacın koğuşunda yatır!

Tülükü tullanıb koğuşa girdi. It yuxudan oyanıb, onun başına yağlı bir qapaz vurdur. Sonra onu parçalayıb yedi...



QOÇAQ OĞLAN

(Rus xalq nağılı)



Qədim zamanlarda bir komada balaca bir uşaq öz pişiyi və xoruzu ilə birlikdə yaşıyordı. Səhərlər pişik və xoruz ova gedir, bu balaca uşaq isə evə keşik çəkirdi. O, yemək bisirir, stolun üstünü bəzəyir, qaşiq və çəngəlləri stolun üstüne düzürdü. İş görə-görə oxuyurdu: bu qaşiq pişiyin, bu xoruzun, o biri qızılı rəngli qaşiq isə mənimdir. Onu heç kəsə vermərəm.

Tülkü komadan gələn səsi diqqətlə dinləyib başa düşdü ki, burada balaca bir uşaqdan başqa heç kim yoxdur. Ona görə ürəyindən içəri girib bu uşağı yemək keçdi.

Pişiklə xoruz həmişə ova gedəndə oğlana bərk-bərk tapşırırdılar ki, qapını bağlaşın və heç kimə açmasın. Uşaq belə də eləyirdi. Hər gün qapını bağlayırdı.

Bir dəfə necə oldusa, o, qapını bağlamağı unutdu. Yenə ev işləri gördü, yemək bisirdi, süfrə bəzədi, qaşıqları düzə-düzə həmişə dediyi sözləri təkrar elədi:

-Bu sadə qaşiq pişiyin, bu birisi xoruzun, qızılı qaşiq isə mənimdir. Onu heç kəsə, heç kəsə vermərən.

Elə bu zaman komanın qapısından səs gəldi.

Hiyləgər tülükü içəri girdi. Bunu görən uşaq bərk qorxdu. Qaşıqlar əlindən yerə düşdü. Özü qaçıb sobanın altına girdi. Tülükü o yana baxdı, bu yana baxdı, gözünə heç kəs görünmədi. Tülükü öz-özünə dedi:

-İndi sən özün mənə deyəcəksən harda gizləndiyini.

Tülkü üstü bəzənmiş stola yaxınlaşdı və oğlanın sözlərini təkrarladı:

-Bu sadə qaşiq pişiyin, o birisi xoruzun, bu qızıl qaşiq isə mənimdir. Onu heç kəsə vermərəm!

Bunu eşidən balaca uşaq sobanın altından səsi gəldikcə qışqırıldı:

-Ey, ey, tülkü xala, o qaşığı götürmə, o mənimdir.

Tülkü gülə-gülə dedi:

-Həə, indi bildim sən hardasan.

Tülkü pəncəsini uzadıb balaca uşağı ordan çıxartdı. Tez belinə atıb meşəyə qaçıdı.



İstədi ki, yuvasına gedib sobanı qalasın, balaca uşağı bisirib ətinə ləzzətlə yesin.

Tülkü evə çatanda bir beli əlinə götürüb uşağın üstünə qışqırıldı:

-Sakitcə əyləş bu belin içində.

Uşaq qorxudan tülkünün əmrini yetirdi. Lakin o, böyük belin içində elə balaca göründü ki, hətta tülkü belə onu görmürdü. Ona görə hiyləgər heyvan uşağın üstünə qışqırıldı:

-Bütübüb əyləşmə, dik dur, yoxsa səni görmürəm.

Uşaq hiyləgərcəsinə tülküyə dedi:

-Ay xala, əvvəlcə sən mənə göstər necə əyləşməyi, sonra mən də elə əyləşim.

-Sən nə yaramaz uşاقsan, - onu yerə atıb özü belin içində əyləşdi. Quyruğu o qədər böyük idi ki, bel görünməz oldu. Balaca uşaq qəflətən gücү gəldikcə üstündə tülkü əyləşən beli sobanın içinə soxdu. Və onun qapısını bağladı. Sonra o, qaçıb öz komasına getdi. Evə girəndə gördü ki, xoruzla pişik ağlayır və deyirdilər: bu sadə qaşıqlar bizimdir, bəs bu qızıl qaşığın sahibi hanı? Hanı bizim balaca qəhrəmanımız?

Pişik pəncəsi ilə, xoruz isə qanadları ilə gözlərindən sel kimi axan yaşı silirdilər. Birdən komanın pilləkənlərində addım səsləri eşidildi. Balaca uşaq sevinə-sevinə qışqırıldı:

-Bu da mən, tülkünü sobanın içində bişirmişəm. Qaşıqlarınızı götürün gedək yeməyə.

Pişiklə xoruz bərk sevindilər və balaca qoçağın yanına gedib onu qucaqladılar.

Belə deyirlər ki, həmin qoçaq, xoruz və pişik indi də o komada yaşayır, gələn qonaqların yolunu gözləyirlər.



BALACA, BAPBALACA OĞLANIN NAĞILI

(Şotland nağılı)

Biri var idi, biri yox idi, balaca, bapbalaca bir oğlan var idi. O, buynuzu iti, ipiti bir inek saxlayırdı. Bir dəfə balaca, bapbalaca oğlan buynuzu iti, ipiti ineyi sağmağa getdi və ona mahni oxumağa başladı:

*Buynuzu ipiti ineyim,
Səni çox isteyir üreyim!
Lap piroq verərəm istəsən,
Könlündən nə keçir, istə sən!*

Əlbəttə, oğlan yaxşı bilirdi ki, buynuzu ipiti ineyə piroq gərək deyil. Sözləlişi belə deyirdi. İnek də bunu hiss etədi. Ona görə sahibinə acığı tutdu. Ora-bura qaçıb onu yaxına qoymadı. Balaca, bapbalaca oğlan buynuzu iti, ipiti ineyə hirsələndi:

*Ay ineyim, belə olmaz,
Mənə diqqətlə qulaq as.
Yanında yoxmu xətirim,
Nə isteyirsən, gətirim...*

Buynuzları iti, ipiti inek yenə yerində dinc durmadı. Oğlan onu dilə tutmağa çalışdı:

*Nə olub sənə, ineyim,
Narahat oldu üreyim...*

Buynuzları iti, ipiti inek yenə oğlanı yanına buraxmadı. Çarəsiz balaca, bapbalaca oğlan anasının yanına qaçıdı. Ağlamsına-aglamsına dedi:

*-Ana, ay ana! Buynuzları iti, ipiti
inek məni yaxına buraxmir ki,
onu sağlam. De görüm mən
neyləyim?*

Ananın da ineyə acığı tutdu. Oğluna dedi ki, get ağacdan bir budaq qır, onunla ineyi döy!

Balaca, bapbalaca oğlan ağacın yanına gedib onu dilə tutmağa çalışdı:

*Ağac, ağac, gözəl ağac,
Təkcə sənə qalıb əlac.
Qoy səndən bir budaq qırırm,
Ineyin başına vurum.*

Bu səhbət ağacın xoşuna gəlmədi. O, balaca, bapbalaca oğlana balaca, bapbalaca bir budağını da qiymadı.

Balaca, bapbalaca oğlan yenə qaçıb

anasına şikayetləndi:

*-Ana, ay ana! Ağac mənə bir budağını
da vermədi. İnek isə məni yaxına da qoymur
ki, onu sağlam.*

Ana hirsələndi:

-Get qəssaba de, ineyi kəssin!

Balaca, bapbalaca oğlan qaça-qaça qəssabın yanına getdi.

*Ay bıçağı iti qəssab,
İnek mənə verir əzab.
Nə durmusan, tez ol, tələs,
Gedək onun başını kəs!*

Qəssab oğlanın sözünə baxmadı. Bunun üçün oğlandan çoxlu gümüş pul tələb etədi.

Balaca, bapbalaca oğlan yenə anasının yanına şikayetə getdi:

*- Ana, ay ana! Qəssab ineyi kəsmək istəmir, ağac ineyi
döymək üçün budaq vermir, buynuzu iti, ipiti inek yerində dinc
durmur ki, balaca, bapbalaca oğlan onu sağlam!*


Ana bu dəfə hirsələnmədi. Oğluna dedi ki, zorla heç nə əldə eləmək olmur. Get buynuzu iti, ipiti ineyin yanına, ona de ki, gözləri mavi, masmavi qızçıqazacdır, acı-acı ağlayır, bir fincan süd istəyir.

Balaca, bapbalaca oğlan sevinə-sevinə buynuzu iti, ipiti ineyin yanına getdi və dedi ki, gözləri mavi, masmavi qızçıqazacdır, bir fincan süd istəyir.

İnek bu sözləri eşidən kimi yerində dinc dayandı, icazə verdi ki, oğlan yaxına gedib onu sağlam.

Balaca, bapbalaca oğlan ineyi sağlam. Gözləri mavi, masmavi qızçıqaz ağlamağını kəsdi.

Bütün problemlər xoşluqla həll olundu. Xoşluqla bütün çətin məsələləri asanlıqla həll etmək olar.



İKİ ACGÖZ AYI BALASI

(Macar nağılı)

Şüşə kimi günün şəfəqləri altında bərəq vuran uca dağın o biri üzündə ipək kimi parıldayan çəmənliyin qurtaracağında indiyəcən insan ayağı dəyməyən qalın bir meşə var idi. Bu meşədə qoca bir ayı yaşayırırdı. Onun iki balası vardı. Bu balalar böyüyəndə qərara gəldilər ki, gedib dünyani gəzsinlər və xoşbəxtlik axtarsınlar.

Əvvəlcə onlar analarının yanına gedib məsləhət almaq istədilər. Balalarının məqsədini bilən ana ayı onları qucaqladı, sığalladı və bərk-bərk tapşırıdı ki,

heç vaxt bir-birilərindən ayrılmasınlar.

Ayı balaları yola düşdülər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, axırda tək verildilər. Onlar acmışdılar, təcəllüz qəlli də bir-birinin yanında uzanıb, qəşqət qəməyə başladılar. Kiçik ayı balası dilləndi:

-Heç bilirsən mən necə acmışam!

-Mən səndən də betərəm! - Büyük qardaş dedi.

Sonra onlar yemək axtarmağa başladılar. Xeyli gedəndən sonra böyük bir pendir parçası tapdılar. İstədilər ki, onu iki yerə bölsünlər, acgözlük qardaşları əməlli-başlı işə saldı. Qorxdular ki, pendirin biri o birinə çox düşər. Qardaşlar xeyli mübahisə elədilər. Elə bu vaxt onların yanına bir tülükü gəldi. O, hiyləgərcəsinə soruşdu.

-Ey, cavanlar, siz niyə mübahisə edirsiniz?

Ayı balaları başlarına gələn işi onlara danışdılar.

Tülükü hiyləgərcəsinə dedi:

-OOOyy, necə çətin məsələ imiş. İcazə versəniz, pendiri bölməkdə sizə kömək edərdim.

Ayı balaları sevindilər:

-Oy, nə yaxşı oldu. İcazə veririk, böl.

Tülükü pendiri götürüb iki yerə böldü. Ancaq elə böldü ki, adı gözlə baxanda belə aydınca görünürdü ki, hissənin biri o birisindən böyükdür. Ayı balaları qışkırdılar.

-Bax, bu tikə o birisindən böyükdür.

Tülükü onları sakitləşdirdi:

-Sakit olun, burda böyük bir problem yoxdur. Bu saat mən onu həll edərəm.

Tülükü pendirin böyük parçasından bir dişləm götürüb uddu. İndi o biri parça bundan böyük göründü. Ayı balaları yenə qışkırdılar.

-Yoox, bu olmadı, yenə düz olmadı.

Bu dəfə də tülükü böyük görünən pendir parçasından bir dişləm götürdü. İndi də bu tikə daha kiçik oldu.

-Yenə də bərabər olmadı! – ayılar qışkırdılar.

Tülükü onları sakitləşdirdi. Narahat olmayın, indi mən onları bərabərləşdirərəm.

Bunu deyib yenə böyük tikədən bir dişləm götürdü. Bu münvalla tülükü gah o tikədən, gah bu tikədən dişləyib yedi. Ayı balaları isə burunlarını gah o biri tikəyə, gah bu biri tikəyə çevirərək hansının böyük olduğunu müəyyənləşdirməyə çalışırdılar.

Bu münvalla tülükü doyunca pendir yedi. Tikələr bərabərləşəndə kənara çəkiləb dədi:

-Baxın, indi ikisi də bərabərdir. Nuş olsun, əzizlərim.

Tülükü bunu deyib quyuşunu buylayabulaya qaçıb getdi.

Bax, acgözlüyün nəticəsi həmişə belə olur.





QORXUDAN BƏRƏLƏN GÖZLƏR

Əfqan nağılı

Məşədə bir pələng yaşayırı. Onun bir meymun dostu, sirdası var idi. Bir dəfə pələng nə iş üçünsə evini tərk edib getməli oldu. O, meymuna bərk-bərk tapşırı:

- Gəl bu evin keşiyini çək, mən qayıdınca ora heç kəsi buraxma!

Pələng getdi. Birdən həmin əraziyə bir tülkü ailəsi gəldi. Tülkülər ətrafa müştəri gözü ilə baxdılardı, ora-bura qaçdılardı. Balaları da onlara qoşuldu. Bu gözəl ərazini tülkülər çox bəyəndilər və orada məskən salıb yaşamaq qərarına gəldilər.

Bunu görən meymun çağırılmış qonaqlara yaxınlaşıb soruşdu:

- Siz niyə burda dayanmışınız? Bu ərazinin sahibi pələngdir. Tez çıxıb gedin. Yoxsa o, qayıdır sizi burda görsə, çox pis olacaq.

Tülkülər heç vəclərinə də almadılar. Açıqlı-acıqlı meymuna dedilər:

- Səsini kəs, axmağın biri axmaq! Bu ərazi bizim atamızın idi və onun ölümündən sonra bize miras qalıb. Boş-boş danışma, get öz işinin dalınca.

Bu sözləri eşidən tülkü dinmədi. Öz-özünə dedi ki, eşi, mənim nə işimə qalıb. Açıqlı pələng gələndə özləri ona cavab verərlər.

Vəziyyətin gərginliyini anlayan ana tülkü vahimələndi və ata tülküyə dedi:

- Gəl pələng qayıtmamış burdan çıxıb gedək. O, çox güclü və qəddardı. Getməsək, bizim üçün çox pis olacaq.

Ata tülkü lovğalandı:

- Ay arvad, sakit ol, qorxma! Pələng gələndə nə etmək lazımlı olduğunu özün görecəksən.

Elə bu vaxt pələng qayıtdı. Meymun tez onun qabağına qaçıb olanları danişdı. Pələng meymuna qulaq asıb fikrə getdi. Düşündü ki, meymun çəşib. Bu sözləri deyən tülkü deyilmiş. Axı hansı ağıllı, hiyləgər tülkü pələngin yuvasında yaşamağa cəsarət edə bilər?

Meymun and-aman elədi ki, qətiyyən yalan danişmir. Tülküləri öz gözləri ilə görüb. Sonra əlavə elədi ki, məgər mən o qədər qanmazam ki, tülkü ilə başqa heyvanı bir-birindən fərqləndirə bilməyim?

Pələng qorxa-qorxa dedi:

- Sən heç nə dediyinin fərqindəsən? Mən qətiyyən inanmaram ki, hansısa tülkü özünü belə cəsarətli aparsın.

Pələngin meymunla söhbətləşə-söhbətləşə gəldiyini görən ata tülkü öz arvadına dedi:

- Pələng yaxınlaşanda balalarımızı məcbur elə ki, ağlaya-ağlaya desinlər ki, ana, acmışiq, bizə təzə pələng əti ver yeyək.



Pələng yaxınlaşanda tülkü balaları ağlamağa başladılar. Ata tülkü soruşdu:

- Ay arvad, bu uşaqlar niyə ağlaşırlar?

- Onlar acıblar, pələng əti istəyirlər, - ana tülkü dedi.

Ata tülkü özünü təəccübənən kimi göstərib dedi:

- Məgər ətimiz qurtarıb ki? Axı mən dünən bir pələng ovlayıb gətirmişdim?

- Ət qalmağına qalır, ancaq onlar köhnə yox, təzə ət istəyirlər.

Tülkü lovğa-lovğa dedi:

- Qoy onda bir az gözləsinlər. İndicə yanımıza böyük bir pələng gələcək. Onu öldürərəm, balalarımız doyunca təzə ət yeyərlər.

Bu sözləri eşidən pələng qorxudan tir-tir əsdi və qaçmağa başladı. Uzun müd-dət daldalandığı yerdə özünə gələ bilmədi. Meymun qaça-qaça onun yanına gəlib dedi:

- Sən başa düşmürsən ki, tülkü səni aldadır? Gəl gedək, onun dərsini ver!

Ana tülkü pələenglə meymunun yaxınlaşdığını görüb balalarını məcbur elədi ki, ağlaşınlar.

Ata tülkü bərkdən dedi:

- Ay arvad, onlara de ki, ağlamasınlar. Köhnə dostum meymundan xahiş eləmişəm ki, pələngi tovlayıb yanımıza gətirsin. Bax odur, gəlirlər.

Bu sözləri eşidən pələngin gözləri bərəldi, tükləri biz-biz oldu. O, vahimə içində uzaqlara, ləp uzaqlara qaçıb getdi və bir də bu yerlərə qayıtmadı. Tülkü isə öz ailəsi ilə bu gözəl, axar-baxarlı yerdə yaşamağa başladı.

BAŞLANGIÇ VƏ SON

(Əfqan nağılı)

Bir şeyx kiçik çayın sahilində əyləşib xəyala dalmışdı. O, dünyanın əvvəli, axırı haqqında düşünürdü. Elə bu vaxt o, başının üstündə uçan bir quzğun gördü. Quş caynağındaki qarışqanı yerə buraxdı. Bunu görən şeyx yaxına gəlib qarışqaya baxdı. Qarışqa onun çox xoşuna gəldi. Onu götürüb evlərinə apardı. Ancaq öz-özünə düşündü ki, mənim evdə qarışqa saxladığımı bilən insanlar təəccübənlənəcək, haqqımda pis-pis sözələr deyəcəklər. Ona görə şeyx dua eləyib Allaha yalvardı ki, bu qarışqanı bir balaca qızçığaza döndərsin. Onun duası qəbul olundu. Qarışqa bir qızə çevrildi. Qız nə qız, aya deyirdi sən çıxmə, mən çıxmım, günə deyirdi sən çıxmə, mən çıxmım! Bu qızı kim gördüsə, heyranlığını gizlədə bilmir, öz dərd-qəmini unudurdu.

Bir dəfə şeyx qızı yanına çağırıb dedi:

-Ay qızım, sənin bir dənə də olsun qohumun, doğman yoxdu. Maşallah, böyü müsən, ailə quran vaxtındı. Ancaq mənim səni məcbur eləmək fikrim yoxdu. Ürəyin kimi istəyirsə, onunla da evlən.

Qız dedi:

-Mənə ailə qurmaq üçün çox böyük və güclü, gözəllikdə tayı-bərabəri olmayan bir adaxlı tap.

Şeyx dedi:

-Mənə elə gelirki,



bu dünyada günəş kimi böyük, günəş kimi güclü və gözəl bir varlıq yoxdu.

-Mən raziyam. Günəşi çağır gəlsin.

-Şeyx var gücü ilə qışqırdı ki, səsi göydəki günəşə çatsın:

-Ey, Günəş! Bu qız ailə qurmaq üçün qüdrətli bir ər axtarır. Biz belə qərara gəlmışık ki, bu, ancaq sən ola bilərsən. Nə deyirsən, təklifimizə razısanmı?

-Mən özümdən də güclü bir varlıq tanıyorum. Yaxşı olar ki, sən bu qızı ona ver!

-Kimdi o səndən güclü olan?

-Buluddu, - Günəş cavab verdi. Ən kiçik bulud belə mənim qarşımı kəsməyə qadirdi.

Şeyx buludun yanına gedib, ona hər şeyi danışdı. Bulud dedi:

-Əgər gücdən söhbət gedirsə, Külək məndən güclüdür. O, məni qabağına qatıb hara istəsə apara bilir.

Şeyx Küləyin yanına gedib öz fikrini bildirdi. Külək ona belə cavab verdi:

-Mənim haram güclüdü? Əgər mən güclü və qüvvəli olsaydım, əsəndə dağ mənim qarşımı kəsə bilməzdi.

Şeyx Dağın yanına getdi. İstəyini söyləyəndə Dağ dedi:

-Əgər dünyada güclü və qüdrətli bir varlıq axtarırsan, qarışqadan güclü birini tapa bilməzsən. Mən onların əlindən zara gəlmışəm. Sinəmi dəlmədeşik eləyib orada özlərinə yuva qururlar. Nə qədər çalışsam da, onlardan yaxami qurtara bilmirəm.

Şeyx qızın yanına qayıdarkən qarşısına bir qarışqa çıxdı. Ona bütün başına gələnləri danışdı. Qarışqa müştəri gözü ilə qızə baxıb dedi:

-Doğrusu, mən çoxdandı ailə qurmaq haqqında düşünürəm. Ancaq mənə belə bir qız yox, öz nəslimdən, kökümdən olan bir qarışqa lazımdı.

-Bu, o qədər də çətin məsələ deyil. - Qız tələsik cavab verdi. İndi şeyx dua oxuyub məni qarışqaya döndərə bilər.

Şeyx dua oxuyan kimi qız qarışqaya döndü və o biri qarışqaya qoşulub getdi. Şeyx onların arxasında baxa-baxa düşündü:

-Bütün canlılar əvvəl-axır öz əslinə, köküne qayıdır. İnsan isə torpağı...





MÜNDƏRİCAT

OV BÖLGÜSÜ	4
ÜÇ OVÇÜ	5
EŞŞƏK, MASA VƏ DƏYƏNƏK	6-8
XORUZ VƏ İT	9
QOÇAQ OĞLAN	10-11
BALACA, BAPBALCA OĞLANIN NAĞILI.....	12-13
İKİ ACGÖZ AYI BALASI.....	14-15
QORXUDAN BƏRƏLƏN GÖZLƏR.....	16-17
BAŞLANĞIÇ VƏ SON	18-19

